


MOLLA - НАСРЭДДИН

№ 6

Молла Наср-Эддин

Кімдегі 15 көріп



Mudir kadınlari



Ticarət komisarı, hejvanlara çərəq jedirtməqə razi olmır, onyntaxda man ezi itimə
bylka verirəm.



UN V A N
Baqt, qohna
porta qurç-
si № 64
Telefon
№ 40-83

Əhmədi bi gəm.

(Dəbənə, çadax xalaja.)

Danma nə məslərini canunun həməndində qisi
Atadan da iləri arvada məhrəndi qisi
Nakışlı-əkl kəndindəndən, ja qəndi qisi?
Necə olsa isə səndən jənə ə'ləndi qisi
Deməqi: bir jaramaz-Əhmədi bığomndi qisi

Nan-qırılık bıçılıb cinslətilin bölynə
Ər deñilimi dezon arvat çıkarın hər ojynə?
Bənzər arvat, işi bıyınşalar, düşmən koyma
Bəkçi kyr'unda va hər jəndə mukaddəndi qisi
Deməqi: bir jaramaz olmədi bığomndi qisi!

Vərmidə? bircə nəfor, sejdə kadindəndə imam?
Ənbiləməz qışılardır no kədar vəsa təməni?
Jok "dylan" - bircə kadində - komisarlıkda məkan
Jerdə qəjədə də hər həldə inqərrəndi qisi
Deməqi: bir jaramaz, əhmədi bığomndi qisi!

Əlli jol, çadramı, həm qalmamı, afsanda belə
Şəltəni, çapqanı' bəzməkləri, səlsəndə belə
Irz, Namyst, həjast, jəro bətsəndə belə
Bərqu alımlı hələ namysi məcəssəndi qisi
Deməqi: bir jaramaz əhmədi bığomndi qisi

Kicidərsən mənə karşı, nə üçün dəslərin?
Diydmərsəm, dəzulməz hərəqət, əslərin?
Salırmə jədo jejilməz kəbə bismələrin
Jənədə dərdində her barədə mərhəndi qisi
Deməqi: bir jaramaz əhmədi bığomndi qisi
Jənə dərdindən elur qəzələri purnəndi qisi

Səlim kly.



"it qetdi, ipdə qetdi"

Cah cəhan qələndə bir tar
myj saklar
Juz dendarib qədəndə zancır
ilə dajanmaz
Azərbaycan sa'tri by sezi
çok doğry va jerində demisidir.
Butun qəsiaların qezunun laçğı
mollaların dəjanacagı, kolçomak
lərən jurəqi, bəj xənlərin dirəqi,
bakkal-çəkkəllərin quraq Niko
laç qırva qədəndən bəti by aga
larda denə asqı əlibə qını rəh
mətə qetdi. Cah cələl qetdi, möv
hymat qetdi, səxsej-vaxxəj va
baş jərmək qetdi, mün desjətin
lərən toprak, bəjuq baglar suru
lər, əlxələr, naxxələr va qəhrizlər
qetdi. Kızıl-qumus kas-das mir
vari qetdi. Zəfəranlı, halvalar eh
sanlar va xəjərlər qetdi. Kəsərlər,
qəsanalar, magazalar va ambarlar
qetdi. Abur, həja, isəmt, namıls
va gejrat qetdi. Arxalıç, cıxa, əba
kəba, kyrak-myrsak, kəljan, cı
byk, sakkal big va darak qetdi.
Birca qadra ilə papak va səs
kalımtəsi, qid: oda qetdi. By u
zejn qətməsi ləp bəjuq müsibət
dir. Cədərə, papak xusysan: səs
masələsə agalar (qellə agalar, de
mirəm) içmən elüm dirim masələ
dir.

Məsələn: Cədərə ilə zəhmət
qəs sinifinən jərti cırıub qucu
azaltırdı. Papak ilə bir çökəkləri.
Kəcə-bejvara

bəri basdan

Molla emil orçlyk jaxınlı
şəhər jəndə hazırlık oldyg
qımi bizim Nazçivan qənt təsə
rəfat texnikimyndən bəri bəz
fan hazırlıqlarıdır. Mə
yündəri oryc dyməkda bir neçə
ərdər var, məsələn ac kalmak
ısys kalmak qımı ona qera
texnikimyndən cəkdən tələbələrə
bah çəjəni qun orta va qun or
çərçində axşam verilərəq
yelçik onlara çox tə'sir etmə

By son zamanlarda orçlyk-

da sysylığa da deza bilmələr
içün tələbələrin çələnləndə qə
siblər qid idinən efrənsinlər.

Bırada tələbələr 2 zəj olda
edirlər, bəti alicə sysylığa, oj
ranmaq bəridəq kona'lı. Hələ 2
dəfə xərçənəsiz jəməq ivazına
bər dəfə qəcmiyimizdən odyna
kənə'lənən.

Pəltar verilməməqdən ondan
oturidir qı orçlykda dəstənəz al
mətgə mane olmasın. Molla emil
əməlini biziñ texnikindən jaxı
orçlyqqa hazırlasın olmasın.

Teleskop.

Rəməzan və molla.

Qəldi azıza romazanı sarif
Tez qədəcqədir by qəzar vət
Əldə asa molla qejinmiş zarif
Bozdi cibi bənəcə pilyüstər hərif
Ağrı o nyrat, juzundan nikab
Çük, tomasaşa butun qəlinəbə

Stolyu ustundə parıldar çarag
Çəldə verir tez-tez əzənə kylag
var jəməja isti fələ taza jag
Adostidir itlər sevməz konag
Mankalın ustunda cützidər —
qabag

Kampanjı aparanlar tə'acub
eljirəm! ondan etruq: Boj byxyn
bynlyarda, ev-eşq bynlyarda, bəz
kaylək ev sərin dil bynlyarda, sut,
katk, kajmak, jag va panır
bynlyarda. Mərifat, kanacak qəca
konak kalmaga ipəq Jorgən de
səq bynlyarda, bəs na için bynlyar
pis olsınlar va səsləri alınsın?

Ala babadan kalmə bir ma
sal varqı, qaslb kardalaşın olym
varlır, duşənənin olsın, Agl
şəstə dali dostdan agli, duşənən
jaxəzət. Vəz'jəti bəli qərub
korxərmiş qət-qəda by agarlar
mahv olyb qədərələp hamı,
bir barabarda olyb, bynlyar qul
qibə yaxınlarda xoşxilyəndən
mazğun içmən dirlər. Molla emidə
mənimin sozunu təsdiķib deyə
it qetdi, ipdə qetdi.

Çənqun sonin jokdə, juzundə həja
Nə rə qəqib qır horəmə bi hicab
Nəfəs asır olıngı, rəsə el sovab
Agca kannad.

Telegraflar.

Səljan- Məscidlərin kyləb və
məqəbbələrə dəndəriməz baslan
digindən dindarlar arasında b
əjuq həjəcən vərdür. Mollaların
karnarlından bəjuq qırıltı patılı,
esidilinməqdədir.

Ordybad- Nısysn ayra qatibi
Riza Calilov (komissor) arvadının
çadrasını, 1930-nı ilə atdıraca
gum, məlym elmədir.

Bağ- Azər ittihad tərəfindən
əçlümüş aj jarumlu kyrda oxy
jan bir turq kədərim - 200-300
manat sarı edildiyindən sonra im
təhənlər baslandırdı kyrşən k
vülməgənən sabılı məlym olma
mədir.

Zəxtaxt- dogmənən arvatalara
va qəçəl basaları müalicədə mə
həyənən ummunişa nyirijovan
by jakunlarda 20 illiq jibilişə
olacakdır.

Oleşçajda.

Xejməqəh daglıdı.
bela işidisi ja'nı sfondaların,
mollaların xejməqəhə, daglıdı,
bəcərələr gyl, bijabən qimicə
daglıdlar mesalara... Byndan sonra
jazxuların meşə cəkkəl, olməkdan
başka bir çarşarı kalmadı..qu!

By biri... o biridə imam se-
junun siyə meçidində qı—ama-
nat kojdagy—xejməqəhənda da-
ğdu..

— Vaj... vaj... a qisi birca tez
ol sejə qerun by neçə daglıdı?
ba bir surə siyələr na kajrdı?..

- Təkis! siyələrin ezlərində
oldy. Cunqı onlar sunnular qimicə
biz olmadılar... Sunnular eləqi
qəzdiar inkhabı, jəni juzları;
qonlı, fahla möqətlər, komso-
mol, umym işçilər mədəni inklu-
bitapar hucum edirlər dalaq-
xanalar...

(Vaj... janidüm belə meçil-
lərən) myrdar həzərəti, bajar-
atb oları, möqətbə və kylbya
çəjurməqə. O dəlikcə cumla
zir-zibillərinin və ulqı—bütəjlə-
rinin jagdabırıqları qətlər. Amma
bizim basarətimiz möcədin kap-
sunu dətən bir kədər qəltən-qas-
sq. Jüyb və bir ajaləqlərsuda
oxyylı pufūjaraq məhəqəmə
bərdidin qızılınlılar Daha; heç
dusunmadılar qı mədəni inklu-
bitapar kabukunu, belə sejərlər saxlaşa
bilmə...

Birdə mədəni hucum başla-
di. Minaralar inkhabın kuzi
bajrakları, asıldı... birdə qərdəq
qı o... (dilim tytmr) Məsədi Sö-
dərin qəçəl Kəsmələn Joldas, ka-
jardukları, xejməqəh qovquların
allarında çəkərək bajarıda.. (oh..
dilim tytmr deməsə,) belə parç-
parça daglıdı..

- A qıslı bə dumja aləm da-
ğlımadı?!

- Zaxsej.. vaxsej.. qeçəl,Tu-
qazvan başında tıq kojməd-
Zaxsej-vaxsej.. çöpr Osmanan
dejməqdən sinasını kapkara ka-
raldı. Zaxsej—vaxsej... kətir
Nanxanım uzunu cırçır—cırçır
cırçı, bəzən, dəaa vyryb jardı..

Daha hec bir sej ol müdət-
mollaların meşə cəkkələr, qimic-
ə kacıb qızıldalar. Əkrəb.

Əzləri bir əncam çəqsin

4-əci nömrədən məba'd

Zəng vürtələn qimicə birda qərurən müallimər
sunfə qırıllar sonradan tələbələr bir - bir qolalar.
Müallim sorduydu: joldas, harada idiniz? cavab
verirələr spaburon, nə'səlili bir iclası varıldı.

Müallimin sezunu byrada qasib soryadydm:
"acaba maqləb mudir by issa na uçun bos ba-
kur,?" cavab bejələ oldıq "əqəd mudir firkəvədirse
sojlıqları: man firkəvi oldygymdan hec bir icli-
mə'i lätlə ygrasən joldas, demə jacəqəməi san
ictimai iai byrak qol dars oxy!.. Mudir bi taraf
issi deñi man bi taraf oldygı ma qəra yskəklər
by baradə bir sej dejo bilmərəm, desəm dərəhlə
əqs inklabıq deñib manə minhəkkə çükarcəklər.

Musahibin sehəbtini byrada Kyrtdakda məndə
anladım qı bizim balaca na uçun dərsəndə zəjifdir.
Sabıkda dərəslər əcnəbi dildə təlim olyndıgy
bir zamananda qə rurdun har bir aəoqird çalışır-
dıqı möqətləndən xəric olynmə mak uçun dərəsnə
əjənsin. Har bir çatınlıja kattalardı, amma; İmdı
təlim aın dillində olnaguna bəkmərək jenəqərərən
yaşk dərsəndə zəjifdir.

Banca mollə ami by nizamətsizligin karasınlı
alımagı, kom somollarmızı havale edəlim. Koj
qələcəq la'lə laçlılar jaratımkən bejələr hala
ezləri əncam çəqsinler.

Nacimi.

Həzər pişə qam məja



Sejid Miraga-zada - Kardaşlar! qəməq edinlz. mənim səsimi almıla-
dar. Dejirələr san ham sejidsən həlm ryhani. Ancak allahda zəhid-
dir qı, man mövhymətçi, dejiləm. Taçca yskəklər, dolandırımdan
ətarı zəhərdə aqaj ustunda xurum xırda satram. Kəbir usta qonlı-
lıcların əslərindən kyran oxyyib bes on zəhər, alyam bircəda mahər-
ramda mərsiə oxyymə, Joxsa man mövhymətçi,扁 deñim.
Sizdən favke' edirən qolının qədəq mənim by arızımı ve-
raq marqazı ierağıja komitəsinə hamda siz bir az dil-agz edinim
mənim səsini özümə versinlər.

Hərdəm bir!..

Axırı qı, hər jəro qədədim
dedilər-bir addə molla-3 manat
pyl vəsəlləm, südtəmən, ona qə-
ra məndə dejim qı, by dum-
nun basına qəlan, xusysan, by
zərk millətlərinin dədəsini dələna-
sarışın va by kədar' oynılara ba-
is uzmuzu qəlan orçuklu hakku.
molla jəna mollə sabobdur. Və-
səlam südtəmən-nagmə tamam.

İmdi san har na dejərsən de.
Əğər Pədəzi, butun avropalı
qəzdiqəndən sonra eyni vətanını ka-
jutdi. — Əğər istəndə qı, mo'lym-
dur cəmənəvə, cahil albəldə
pədash by avımlıq bir qara et-
məli idi, odur qı, moərəfə sahəsində
əmənəllər çok çalıslı, kiz möq-
zillər palan altında ola
o zaman onlar okylyb, bir jana-
çıklarları, bejuqlar üçün qəca kyrs-
lari, qutubxanalar və cur bu eur

jirmanların birində duoji qisalrı

çyb, 4 naşar-Məcid Cəlil oğly,

Giyam Əli oğly, Məcid 3ejax

qı, kəybdər yolu qyan duqu qisal-

rələrini altunda kalyb, qolneji za-

hadətsiz olmualardur. Dogrudyar

har bir jəramməzə oləşqədər, istər

duqu qisalının altunda, istər

qəzələrə qəzələrə.

Əməna on qucav in qua.

Mənim skii kələmələrənən bejələ

qı, by olundu o zoğarıb, mollalar

sabobdur. Əğər mollalar dunja

elmlərimlər onlara haram etməs-

di, ağar deməsdiyi qı, əli işjəsi

qərəq zillətə palan altında ola

o zaman onlar okylyb, bir jana-

çıklarları onlara duqu qisasi-

nin altunda kalyb, zəhidli qulqun

Bildiriş

Səljan kəzəsi, asagi. Xılıt qəndində qızılənən kazanun
har torəldən xəlvə qəlin qəsdirənləri köylə edib əslərini
duzaldırmır. Kijməndərə yeyzid əsərlən 10 hətman byg-
dədan 13 manat pyla kədar vərdi.

Qantlıda adını, ya jerim qımdan xəbərələnsən Molla
Muhammad Bagır Abdyl oğly qıza nisan verər.

İmamıqələr, laqıf etdi və is-
tadı qı, by evi daglılmış bin il-
dən atan millətə bir laqıf vyr-
syn, bir kədar onlar qəzələrən
aycıb bilsinlər qı dumjada istikla-
lijət var, elim fərasət var vəlləxtr.

Fəkal qəzəlinəndəndülmən mol-
lalar byna razı olarırlar? Əbəl-
da jok, mollalara cahil cəməat
lazmındır qı, həzənə kapaz vyr-
syn, alından cərəqinə aly, aqon-
bojqubrasını, bir kədər də dom-
balıstən, odurki, mollalar kylidyr-
lara kozılyb, lətildək çəkardılar
Amanıllah xani, muvakkıtlıda ol-
sa taxtdən qəlcəmənəcəbyretildilər.

İmdi Əlqan qəsəhərə mərcə-
li dərəmən icad ejləmə-
dir qı, qor qəsə dərəmdən ar-
vadına versa, ondan bir dəha
məhəmməd umməti aməla qal-
mazmır. Ej qas, o dərəmənər çok
olaklı, na mollə aməla qəlejdī
na qino mudir, na qont zyras.
sədr-i-kareim na sonnənən ban.

Har dam birçi.

Kolbina malə qolqısan-səz
qəlinərər ejləjərən, bir işi ug-
qun byndnə avval Baqlıda qı, de-

Məzəli xəbərlər

Əjdəmir— qənd firkə uvı
kommissiya agenti Bajram-zada
joldas ex kəza namazlarını. Əvə
farızalarını iftədi məlym de-
lləlsədə eli (canzə) namazını har
dəjin dyrmagı yntymaz (allah
əmrinə uyğun eləsin) əzədə
dejirjini by hərəqətləmə qəntədə sija-
sal apırmə.

Komssomol.

Turqan— qənt mollası mollə
elidər mollalı məddən duzdnı-
nə qərə indi məscidin jaxal-
xəlvədərə təpə bilmədijinə qəra-
axam kərənlək duzndə məscid-
da əzəb ibib qəfa bəkməkla
məsgyldür.

Qurdxanlı.

Şahbtaxtə—Mədəni inklabçı-
kandan kələm mollomşəhər by iza-
qot qəxət jaxalınlardır: ezaqatib
Əlqələr 9 iyunda kuzə nisanla-
narak 49 parçə xələf jugmədi
komissom məhəmməd tof edən-
da pyl az jugilımlər ona qəra-
dılık olmuyadır.

Məzədi ibad.

Binəkədə— müallimləri arasun-
da bir komissom müallim vər
(firkə) qəməndə arzı verib) za-
hara qədəndə ezu zapka qejir
ərəvətida juzu aqte olyr. Zahar-
dan qənd qajdanda ezu bir koy-
çayı pabəg qejir, avradı da qar-
zat burun.

Xəbər alandaqı joldas by na
hərəqətdir? cavab verir xəlkin
qəzündənəz qəzəm.

Əbəldə belədə lazımdır, at-
alar dejib palaza burun el ilə su-
run.

Ordybad— Jajçı qəndində ca-
maçtər bir məscidi kylb o biri
məscidi maqtət etməq istədində
allah dostlərindən kəssəb Əli oğly
huseyn byna cırız edib, ez
jaadıgtı, evini kylb və maqtəb
ugun verib məscidlərələ vyr-
yimaması.

Afərin min dəla Alarin bej-
la tamiz kanlı əli ələrlərinə.

Ordybadlı.

„Xəbərçilər“ Muxbirlər

Oldy gəzel Jazan hamı.
Hər jənə bək xəbərçilər
Vermədə qonda pejgəm.
Kült papak xəbərçilər

Bəj, xana vyrdlar təpiq
Mollıja çəldərlər çapıq
Qın jidəs gryas-kaçıq
Koymadılardı bəjig qiciq
Əldə comak xəbərçilər
Vurdy, bəjak xəbərçilər

Fitna fəsəd və sərdilər
Olc, dəli, dəngərsərdilər
Kürzərdilər, qeqərdilər
Hər iəz bək xəbərçilər
Əzəqə sajak xəbərçilər
Bojny sapak xəbərçilər

Vaj halını jol azasan
Bir kizə möqtbə jəzasan
Rusvat alıb is pyzasan
Mas'əlanı torz jəzasan
Tez qazıq xəbərçilər
Buzma dodak xəbərçilər

Hərdəqə var mal oğrysı
Qalça, aqız, qal oğrysı
Tulunqı məx, mal oğrysı
Cüt oğrysı, sal oğrysı
Kyrdy bədək xəbərçilər
Bir zapak xəbərçilər

Dəndü kaləm həcmətə
Ulquçu çəqqi kamata

Təzə kənarı

Xanım 17 Jazini təsdiq ediyi
zəhadat-namasının qand ispolkomı
zaksunuñ jantna qatırıqan, qatib
marka joxdur, deşir marka pilyda
almırıx, kuz marka qatırır, qatib
qabını qosmir, deşirgi qitablari
baglıdıx, syl'ələ edəndənqən na icun
dunqinqin qasdır qatib deşir qı o
Mehinin xalrı idi.

Jazuk kuz alında doktryyn sa-
hadatnaması 17 Jast təsdiq edilir
ez istadiq oğlana qeda bilmir,
çünqı cari qand ispolkomı qatı-
bının mejli kuzi ez istadiqına ora
vermagdur, ancaq kuz isə, deşir
qatibinə na daxlı var qı man ista-
diqına qedirən, gəraz qabın qa-
sılmışır.

Jardım edər kəndətə
Salı bizi razalata
Vurdy təfəkkər xəbərçilər
Oldy majak xəbərçilər

Qandı Mahərrəmdə Jazır
Bajramı bək Joldan azı
Bes kyjy bir qynda qazır
Haradığ: as, ordu, həzər
Cold koçək xəbərçilər
Arvad yaşk xəbərçilər

Noryzofy: san kabagı
Mubaran kajikanagi
Sark-ərəbi kan çanagli
Ulquqarəq kolçomagi
Saldı, jamak xəbərçilər
Qor jalapak xəbərçilər

Olçəjə duudu zəlzəla
İdarələrə valvəs
Sabr elə qı mollal həla
Zymalıñ aldan—ala
Oşzədi konak, xəbərçilər
Dydy kylak xəbərçilər

Dejindı zgı, kəhrəman
Olejdi qaz aqı zaman
Muxbir kysyrdarı, kan
Dokiko vermezdı əman
Kaçın yuzak xəbərçilər
Atsun ajak xəbərçilər
Ağzıñiza vryybıdlar
Zorba kapak xəbərçilər
Dabanç-çəlxəd-xala.

Baqlı xəbərçiləri

Kıyalılar mascid-i
Molla kylaklar six Gənijə
səz vermişlər qəmədin dərvə-
zəsi na kədar pyl getirərə veri-
ləcəq və oryclyk üçün həzər ol-
acakdır.

Bix Gəni canabları, by ilqi
oryclygın qondalıq mövzüləri
uçun materialı axtarmadı—rə-
vəjəsi qəra mövzülərinə əsasını,
namaz, mə'rəc və xums-zaqat
məsələləri taqılı edəcədir iləvə
by ilqi fasilətinin bir çoxşyny
içarı sohər qecərməq işləti, cün-
qu byra əldən ajakdan yaxdır.

Məsləqa-Kyazab Mesadi Aqa
Əli Qəbə Həmid bəla karər qal-
malar qı avvalı Mirza Əbdül-
qərim axndı, bir kədar qərəndən
sonra xəbiş etsinər qı Mirza hər
ilqi qiblə by oryclygda məsciddən
alını çəpməsin.

Nardaran-Molla 3ixili taza
ayndı ilə barabər qand uçun
oryclyk plati, düzəldilər, 3ixili
hanqı evlərə iftar edəcəqində
plana salınındır. **Bar.**

Arvadı çadralı dairə komitəsi.

Mallı ami: el dəli olanda
malla janına qədar mallı dəli
olanda hərə qədar: demisər.

Naxçivan elqışının başnora-
sun dairə firma komitəsinin məsyl
qatibi joldas Əli fatuləffet arvadını,
çadra altında saklajaklar icaslaşa
va jugucaklara bürakmalyb firka-
çılara təqibli edirji arvallarını,
icaslara qotirmaq ilə barabar çad-
ralarında attdırmałsınuz firkaçıl-
ar dairə komitəsinə bakarək on-
larda arvadlarına çadra altında
saklajib dairə komitəsindən tərbi-
ja-alırlar va korxundan dairə komi-
təsinə: son arvadını, na icun
çadra altında saklajıbsın deməq-
dan korxylar.

İndi mallı ami san bizim da-
irə firma komitəsinə bəxhişna-
ma jaçı avval öz arvadını çadra
altından çıxarıb sonra firka-
çılara taqılı etsin.

Nadurustlar.

Naxçıvandan.

Zələrin inzibati xadimləri „kyr-
zal“ restoranında təqəlləndən ha-
kalarına na palan kyskyn, kom-
munist inzibati dejirqi, erkən
səndən soryasa ql, qadırvı na
için aqırmış? deni özün aqı-
ram, Kazadən kəzədən sərəyanda de-
jirqi orin koyjın, eziđi könümü-
niştən balqadə, mo'sylırdı.

Kommunistlər, cıstka qalır,
əqanıqar olanların uz qozundan
məzə kokyı qalır. Təyinatunut
bagı, əlinde kalmazdır; dumon
qurdof rastoranda qellənlər alımı
biabır etdi aqzundan... qim qiblə
qəzəl ləzər bərə təlləyib alımı
bılıbı edirdi
Hələ xəbərjin joxdur, pagran otrj.
adda olan bir nəfər məsyyarın
xədimi həməddid, daima mejsəna
da sərxəs əzüdə çox bad mast-
dur.

By lojyx

Kybadan.

Çocuk komisyonının aksa-
nasında janqarın kijimtə bagı,
kijimatından 2 dəfə həba olımsa-
nak bəkmajarak jeməşər çok dad-
lı olyr, içindən adəmdən başka
hor sej çuktur, cəşəqərini 2 dəfə
jenidən pişmərəq həmə qalır.

Byradə qəşənlərənərək, qiblə
qiblə qiblə, uzun, kulgənə
karmuna qiblə baxır bynlə edən
dərdiridir, bəzən varqı da-
jirədə kuzun ez istadiq oğlana
ara qetiməsinə razı, dəjil, - gəraz
dəjil, kuz, byraxır, sahərdə kiz-
qabın, qasırılar.

sez jıgan.

Halədə surunur.

Naxçıvanda davətlərə arxa-
bir çox həjatlırdan qeqdi qim
Huru bəjim adı, bir kadıntıda ha-
jotından qeqş evlərinə yecrəmk
dərəcəsinə qolmırıd.

Xalk Komisarları Zıyarı, by
arxın samondı ilə kajrlıması, va
xalk evlərinin səycənmədən mü-
havizə adımlısını Kommunxoz
taparlımsıda halədə 2 il olyr.
Huru bəjim kommunxozun kabag-
da surunmaqdır.

hud-hud.

Cəzasına çatdı.

Cəkəndə, Əliağa dağlarında təlifat qəstərən müslimlərdən məxublər kyrzəmb-boşqıq qıçqıq tanınmış zor-
balırin ciblini jazan və son ajdarla seçqi munasibəti jazuk
kolçomak və karını, jogynarın paxtən ustunu açan və on
əlinə səsinin alomaguına çalcan Həsən Əli zadəni kolçomak-
lərin kyrygyz Məhəmməd Hüseyn Balabəjov 7 piçək zərbə-
silə saralıb, cəzasına çatdırılmışdır. Məhəsə belə qızılı

Radio

Qəncə damır jol həmçılərlər itti-
fak, tarafından vəzgəldər jəzzəmlər
hər üçün heçqı bir radio apıratı,
köybdər. Byradə damır jol ia-
ğılırlar öz evlərinə belə radio çə-
qırımlılar. Byandan marakalanın
daha bir çox turlarda evlərino
radio çəqdirinq istəjirlər.

Fəkat bərdən birən na oldysa
həmçən Bədənən ulanın radio by
sələr ancak Tiflisdən qurcu dilin-
da və Moskvadən rys dilində
alınmasına bəslədi.

Cəvab Qıncıdan.

Zymalınum 10 janver h.s-
tarixli 2-neñrəndə (bəs qı-
nuñ hərəkəti adamlar) sərləhəli 3-neñrə-
nijəli muduri Nəcəf Kiyolyun
həkkində dəre olynnıq makələdə
qəstərlən Aga Bala Qazumof
Qəncə Sijasi Əzəbasının amri
mociibinə həbs alıub.

Nəcəf Kiyolyun həkkində
dare edilmiş makələ pyc edildi
səz xəbor verlər.

Bəs prokutor avazı: **Bəzirəf**
Qatib: Əmin-bejli

Cəvab!

Molla Nəsrəddin zyrnalınuñ
10-1 janvar tarixli 2-ci nəmrə-
sində 3əli lirka məqətbənin tasar-
rufat muduri həkkində „Naxzimat“
sərləhəli və „Nökkötü“ imzasi ilə
jəzzələr makəla stərfindən məqətbə
tarafından aqırmışla təhlükəli komi-
şiyon tarafından apələnlər təhlükə-
li noticessindən makələnin düzgün
olmadığını xəzirə çəkti.

Təhlükəli komisyon
Sadri: (H. Qarimof)
Qatib: (Ə. Məhəmmədof)

Həjati təhrifə

Molla - Nəsrəddinə Abynə olmak zərtləri:

Idarə və muassasalar üçün	Zahmatqəs və xidmətçilər üçün
bir ajılık 80 kapiq	bir ajılık 60 kapiq
uc 2m. 40	uc 1m. 80
altı 4m. 60	altı 3m. 50
bir illi 9 manat	bir illi 7 manat

Təq nuxası bar jəndə saləcə aliñda 15 kapıqdır

Səhərlərdə və kasababırda bar bir poçt idarəsi məməyim/zirə abynə
kabyl etməz idarəməz tarafından voqidlər.

Zinəjəd olyqıç Nə 14, Komunist gazetət kontorundən mə-
məyim/zirə abynə kabyl olyqır.


Üzvə: Baq. Qəmən-poçt qıçqıq N 14. Bakı, Çətər-6-1959-yı, № 4

Kəjə U. İttifak mətbəti kont acenti jənə 1-əq. idarəsində (Fikrət qıçqıq N 4
və butun kaza qəqən və xəbərlərinə daxili məməyim/zirə abynə kabyl olyqır).

Naxçvan kooprativində



1) killykdan çıxıular



VLXPEVA



2) bir ajdan qəna öz jərlarına kabyl olynyrlar.